

XALQ SEVGİSİNİN TƏRƏNNÜMÜ

Bəxtiyar Vahabzadənin "Mərsiyyə-Rekviyem" əsərində akademik Zərifə Əliyevaya ümumxalq məhəbbətinin bədii fəlsəfi təcəssümü



Pərihanım (Soltanqızı)
HÜSEYNOVA,
f.ü. fəlsəfə doktoru, dosent
perxanim@mail.ru

Elmi ədəbiyyatdan malumdur ki, mərsiyo ağrı formasında olan lirik janrırdır. Müxtəlif şerîn növürər do (qozol, qəsidi müxəmməs, məsməvi və s.) yaxınlıq. Onun məzmununu ölümdən yaranan hüzün, kedor, üzüntü, initalı, göz yaşları, ayrılgın yaradıığı ah, nələ, fəryad dolu yaşantuları toxkil edir. Mərsiyyələr həm de əlonlu şəxsi keyfiyyətlərini, onu tənhyaların mərhüməti münasibətinə eks tətbiq edir. Klassik ədəbiyyatdan üzübürləri təpili şeirlər ayrı-ayrı tanınan hörmətli şəxslər, sonatkarlar, şəxsiyyətlər, qəhrəmanlar haqqında və möşhurlar torofindən övlad itkişi ilə bağlı yaşırlar. Ədəbiyyatın tarixində diniş bağlı, Kərbəla müsəbəti və ayrı-ayrı din nümayəndələrin haqqında mərsiyyələr də mövcuddur. Olmuş M.Ə. Sablin də diniş bağlı yaradıçı mərsiyyətlərini, hələ təm şəkildə bizi gizlədən çatımayan mərsiyyələrini aradan sevildilər. Va hətta, Nizami Xəqanının ona mərsiyyə yazmasına istəmədi. Xəqanı təhsil etdiyi lakin, hələ tam şəkilde bizi gizlədən çatımayan mərsiyyələrini arazusundan da ifadə etmişdir.

*Heydərəm ki, mən mərsiyyə Xaqani yazar
Heyf. Xəqanı mən mərsiyyə yazdım axır.*

Niya mözə Xəqan! Görünür Xəqanının hayat yoldaşlığı, övladlarına yaradıçı mərsiyyələr Nizami Gəncəvi tərəfindən ağır da olsa çox bayonılımışdır. Və bu misralar göstərir ki, aralarındaki yaş fərqi baxmaqaraq Nizami Xəqanidən övləd özümüzən arza etmişdir. Şübəhesiz ki, bu istek sairin Xəqanıya olan sansuz sevgisindən yaranmışdır. Mərsiyyə janrı bütün zamanlarda sadə xalq kütünləri tərəfindən sevilmüşdür. İndi de belədir. Müşahidələrimiz, görkəmlərini və ecdidliklərimiz əsasən deyə biliyor ki, əlim yatağından olaç şəxslər var ki, əz yaxınından ona mərsiyyə deməsin, bə üslubda oxşamasına lay-lay çalışmasının (bacara biləndən) isteyir. Bəzən no qədər ağr da olsa bu istek qəbul edilir. Ölümcül yaxınlıq ona verilən dəyərə yaşı bir ömr boyu yaşantıları sohif-həsiflərə görənindən keçir. Bəzən elősi de olu ki, buna vəsiyyət şəklinde yaxınnı boynuna bir yük kimi qoyur. Bu da çox dərđli insanlar tərəfindən istenilir. Əsasən de nənə və analarımızın dileyi olur. Bu da şübhəsiz ki, mərsiyyə şerîn növünən ağrı formasında olmasa və xalq ruhu üstündə köklənməsinə ilə bağlıdır. Mərsiyyələr Müsibətgəmədə deyilir. Mərsiyyə məzmununu müsibətnamədə qəhrəmanın faciəli şəkildə olması və xəyanəti nöticəsində öldürüləməsi bir elin, obanının, basına golon müsibəti hadisə kimi tasvir olunur. Müsibətnamələr həmçinin möşhurun ocellı ölümü və övlad itki-

ili de bağlı yazılır. Övlad itkişi valideynin müsibəti kimi verilir. Məsalən, Xəqanının oğluna və qızına, Vidadiyin oğlu Əyyubagamın, Nəfatənin oğlu Mir Abbasın itaf etdiyi mərsiyyələr bu gün de müşşəhdür. Qəhrəmanlara, təmimatlıra həsr olunan mərsiyyələr də onların xalqına, vətənənən gərəkli övlad olması, mordiyili, mübariziliyi, sücaati ona olan umumxalq məhabəbəti və s. keyfiyyətləri tərənnümləri. Bu tipi mərsiyyələr, "Bər insanın, həkimin şəxsi facisi müstəvisindən daha geniş arenaya, daha doğrusu bir xalqın müsibəti və faciələri müstəvisindən keçirilir" (2.səh.708) Məsələn: Dəvədəkin Sərkədən Cəvansirin, M.V. Vida dinin 1780-ci ildə Şəki həkimi Məmməd Hüseyn xan Müştəqin xəyanəti nəticəsində öldürüləmisi, ("Bax") gürçü çarı II İraklinin oğlu Levanın ölümü ilə bağlı yazdığı ("Bu gün") mərsiyyə bir şəxsin facisindən ümumxalq müsibəti keçmiş, itciham qəmə, kodor, həzər, həzər çevrilmişdir. Müsəfir Azərbaycan ədəbiyyatının nöhng simalarından olan Bəxtiyar Vahabzadə də klassik poeziyanın mərsiyyə janrı mərəcət etmişdir. O orijinal həcməcə poemaya yaxın "Mərsiyyə-Rekviyem" (17-18 aprel 1985 Moskva) yazılmışdır. Rekviyem -latın mənşəli fransız sözdür. Mənşəsi - ya mərasimlərindən oxunur, dua, qəmili, kodarlı müsəjidi. (3.Şeh.594) Şair "Mərsiyyə-Rekviyem" i məşhur öftəmoloq, akademik Zərifə xanım Əliyevann xatirəsinə itaf etmişdir. Zərifə xanım Əliyevə 1985-ci ilə aqəl ayının 15 -do Moskva şəhərinə vəzifət etmişdir. Bəxtiyar Vahabzadə de Heydər Əliyevin bu ağır itkişində onun yanında olmuşdur. O vaxt Heydər Əliyev Moskvalı keçmiş SSRİ miyazında mosul vəzifəsi çalışırdı. Artıq o dövrde Heydər Əliyev və onun xalqına qarşı düşmən müsəbətini açıq-aydın ifadə etdirdi və o, bu mübarizədə tek idi. Ona arxa, dayaq, mənəvə dostək olan yeganə insan işi ömr - gün yoldaş - yaxın dostu Zərifə xanım idi. Öna görə bu tək Heydər Əliyev üçün doğrudan iki qat ağır olmuşdur. O hem dostunu, hem de heyat yoldaşını itirmişdir. Belə bir gündə şair Heydər Əliyevin dərdində, kədər qəm-qüssə içindən üzüntü, kədər, qəm-qüssə içindən olduğuyu vaxt dinişdiyi eseri yadında saxlamış, hətta misralarını da eber bildirdi. Heydər Əliyevin izn alıb esərin elyazmasının I Nüsha surətinin cəxarib özüne götürdüm, əlyazmamı isə böyük şəxsiyyəti təqdim etdim. Nə qədər kədərlər olsalar sevdin. Sevdinim ki, böyük Heydər Əliyev bəzən təsoli olar". "Mərsiyyə-Rekviyem" ham de Heydər Əliyevin bu itkişindən keçirdiyi hüznün, sarsıtmının, "sənsiz sonin-nın" fəlsəfi-bədii təcəssümü iddi fikrimiz. Heydər Əliyev oszoru özündən sonra matom içarışında portretini görüb şairi bir qədar da buna görə "mənən yoldaşın sen" demişdir. Heydər və Zərifə Əliyelərin ovladı, atasının ləyliqli davamçı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev atənasının və şairin xatirəsinə eziy tutaraq Bəxtiyar Vahabzadənin 90 ilik yubileyinə keçirilməsi ilə bağlı malum sorançamız imzalandı. Bu səroncama əsəsan şairin ümumrespublika səviyyəsindən tətoneli yubiley mərasimləri keçirilir. Heydər və Zərifə xanım Əliyelərin birgə böyüdüb, təbiyyət edikləri, atasının yolumun ləyliqli davamçısı olan İlham Əliyev xalqının valideynlərinə olan sevgisini her zaman diqqətləndirdi. Xuxarıda sələydiyimiz bunun bariz bir nümunəsidir. Bəxtiyar Vahabzadə: "Mərsiyyə-Rekviyem"-de Zərifə Əliyevin yüksək insanı keyfiyyətlərini misralarına köçürüb. Əsərdə Zərifə xanım Heydər Əliyev kimi siyasi dövlət xədəmindən hayat yoldaş olmaqla bərabər, onun siyasi dostu, arxası, dayağı kimi təsvir etmişdir. Şair belə bir ömr-gün yoldaşının itkişindən Heydər Əliyevin keçirdiyi hissi, sar-suntinə eks etdiyimdir:

O, qymazdı, gəlin. Orada sizinlə eləqə yaradacaqam". Dəfn mərasimine qədər keçirdiyim hissələri, düşüncələrimi "Mərsiyyə-Rekviyem"ə köçürüdüm. Allahşükür Paşazadəyələrə yaradıdım. Kədərlər xəbəri və Heydər Əliyevin tapşırımı ona söylədim. Özüm isə dəfn mərasimine galdım. Dəfn mərasimində Heydər Əliyevin göndərdiyi şəxs mənə ya-xınlaşdırıb.

-Allahşükür Paşazadə gəldimi?

-Dədim bəli.

-Hor ikiniz dəfn mərasimində iştirak edin. Hami dağlıqlıdan sonra Allahşükür Paşazadə Zərifə xanım müsələn adət-ənəsəni ilə torpağa təpsirsin. Sonra da yas mərasimine golin. Dəfndən sonra isə mərasimənən gəlin və orada da Zərifə xanım xatirəsinə ihtar etdiyim "Mərsiyyə-Rekviyem"i Heydər Əliyevə oxudum. O, dərdində baxmaqaraq diqqətlə dində. Heyr bir sənədəmədi. Dündən ki, yeqin əsərini bayənəmədi. Narahat oldum. Lakin, düşündürümün oksi oldu. Bir müddət keçəndən sonra Heydər Əliyev manı yanına çağrıdı və dedi. "O vaxt sen mənən bir esər yazmışdım hanım i? " Mon Heydər Əliyev "Onu sənə xox, Zərifə xanım ihtar etmişdim" - dedim. O, cox kədərləli halda "Nə dəxli var" - dedi. Heydər Əliyev Zərifə xanım xatirəsinə ihtar olunub albom hazırlanıb bildirib, homin albomu mona göstərdi. "İsteyirəm ki, o esər da bu albomda olsun" - dedi. Özümün qımadım. Gör, man na fikirleşmişəm... Bu böyük in-sən öziz bir dostunun itkişindən üzüntü, kədər, qəm-qüssə içindən olduğuyu vaxt dinişdiyi eseri yadında saxlamış, hətta misralarını da eber bildirdi. Heydər Əliyevin izn alıb esərin elyazmasının I Nüsha surətinin cəxarib özüne götürdüm, əlyazmamı isə böyük şəxsiyyəti təqdim etdim. Nə qədər kədərlər olsalar sevdin. Sevdinim ki, böyük Heydər Əliyev bəzən təsoli olar".

Sonra əsərin qəm-qüssəsini təcəssüm etdim.

-Zərifə xanım da heç vaxt Heydər Əliyeviñ yasaşsa bilməzdi. Onun yoxluğu Heydər Əliyev no qədər dərđi gərdi, bir o qədər da bu dərd onun payına düşərdi.

Aşağıda göstərdiyimiz misralar fikrimizi bir dəha tösdiləyir.

Son sevdiyindən o, istərdi ki,

Son yola salasan düşündən onu ...

(Yeno orada)

* Bəli bu həqiqi iddi ki, Zərifə xanım dağın üzünən canından da keçərdi. Şair bu gerçəklilikni de unutmamışdır.

Bu ağrı dərdi bələşmək üçün,

Yeno Zərifəni astarlı güzün,

(səh.38)

Zərifə xanım da heç vaxt Heydər Əliyeviñ yasaşsa bilməzdi. Onun yoxluğu Heydər Əliyev no qədər dərđi gərdi, bir o qədər da bu dərd onun payına düşərdi.

Aşağıda göstərdiyimiz misralar fikrimizi bir dəha tösdiləyir.

Son sevdiyindən o, istərdi ki,

Son yola salasan düşündən onu ...

(Yeno orada)

* Bəli bu həqiqi iddi ki, Zərifə xanım dağın üzünən canından da keçərdi. Şair bu gerçəklilikni de unutmamışdır.

Bu ağrı dərdi bələşmək üçün,

Yeno Zərifəni astarlı güzün,

(səh.38)

Bu misralarda şair "Sonsuz Soninlə" ni yazi. Bəhəm Heydər Zərifəsi müsibəti, hem de xoşbəxtliyi iddi. Çünki Zərifə xanım Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđi və qəm-qüssəsini təcəssüm etdi. Zərifə xanım qəm-qüssəsini təcəssüm etdi. Heydər Əliyevin rühündə, qanında, canında, başlarında yaşardı. Və yaşıda o da heç zaman olmadi. "O yoxdur" demə. Ona (əşkərkürde ki, O, olsun!) (Orada). Bəxtiyar mündürikən dərđ

XALQ SEVGİSİNİN TƏRƏNNÜMÜ

*Bəxtiyar Vahabzadənin "Mərsiyə-Rekviyem"
əsərində akademik Zərifə Əliyevaya
ümumxalq məhəbbətinin bədii fəlsəfi təcəssümü*

(Əvvəli 3-cü səhifədə)

Olanları arvadına danişir. Doğma ata-anası ona canını qıymaqları halda yad qızı- arvadı heç tərəddüt etmədən canını ona qurban verməyə hazır idi. "Sənin ol nə müxənnət anan, baban. Bir canda nə var ki, sana qıymamışlar? Ərş tanığ olsun, kürsü tanığ olsun. Yer tanığ olsun, kök tanığ olsun, Qadir tənrü tanığ olsun, mənim canım sənin canına qurban olsun!". Halbuki, Dəli Domrul yad qızından can diləməyə yox, halallaşın, oğlanları, xatunu başsız qalmasın, könlü kimi tutarsa ona da ərə getməyi vəsiyyət etməyə gəlmüşdir. Xatun ərinin bu istəyinə qəzəbləndi... "Səndən sonra bir yigidi sevib varsam, bili yatsam ala yılan olub məni soqsun!". (5. səh.83) Öz ilqarını, sədaqətini sübut etdi.

"Kitabi-Dədə Qorqud" Azərbaycan xalqının qəhrəmanlıq eposu olmaqla yanaşı onun mənəvi-əxlaqi dəyərlərini əks etdirən abidəsidir. Burada ilk növbədə qadının ərin yolunda fədakarlığı təsvir olunur. Bəxtiyar da Kitabdan sözünlən bu motivi bir ənənə kimi əsərinə bədii transfer edir. Ailə məsələlərində qadının üstünlüyünü, gücünü əsas varlıq olduğunu öné gətirir.

*"Əgər arxadırsa qadının sənə,
Meydan oxuyarsan min-min düşmənə*

*Qadının düşmənə eynin açılmaç.
Min dost köməyindən bir xeyir olmaz.*

(1.səh.37)

Niyə, məhz qadın?! Çünkü, qadına bu gücü, bu üstünlüyü tanrı bağışlamışdır. Qadın anadır, təbiyə edəndir, dünyaya övlad götərendir, nəsil artırındır! Vətən - Ana vətəndir! Torpaq Ana torpaqdır. Qadın müqəddəsdir! Təlqin edilir. Kitab da, ondan qaynaqlanan Bəxtiyarın poetik misraları da, bunu bədii ifadə edir.

"Mərsiyə-Rekviyem" də şairin ölümün haqqı, bir alın yazısı olması, ondan qaçmağın mümkünsüzlüğünü, insanın öz ölümsüzlüğünü inanaraq yaşaması ilə bağlı fəlsəfi düşüncələri də məraqlıdır. Ölüm! O gələndə heç kimə xəbər vermir. Qapını döyür. Seçdiyini sakit, səssiz qocaya, uşağa, gəncə baxmadan pəncəsinə alıb aparır. Ölümün saatı, vaxtı, vədəsi də olmur. Pisə, yaxşıya, gərəkliyə, gərəksizə baxmir. Bəzən o elə insanı aparır ki, ətrafinı yandırıb yaxır. Niyə? Çünkü o lazımlıdır, xalq üçün gərəklidir. El arasında belə bir deyim var "gedən kisədən getdi" kimin kisəsindən?! Zərifə xanım xalqının kisəsindən getdi. O, gərəkli idi. Onu aparmağa ölüm häqsızlıq etdi. El üçün, xalq üçün yanımı aparadı. O, böyük bir xalqın arxasında duran böyük bir şəxsiyyətin arxası idi. Belə bir insanın ölümü xalq üçün ürəyi döyünen şairi də yandırıb yaxır. Bəxtiyar lirik rübatə çıxır.

"Gəlmışəm!" -

*Səsləndi ölüm bir anda,
Gözəl bir insana necə qayıdı o ?*

Sən bir ağrıya bax!

Böyük bir xalqa

Arxa olan kəsin arxasıydı o.

(1.səh 35)

Bu son iki poetik ifadə də şair Zərifə xanımın ər arxasında

dayanan qadının - Azərbaycan Türk qızının böyükülüyünü, əzəmətini, vüqarını, ləyaqətini, idrakını, təfakkürünü nəqs etmişdir. Məhz belə bir qadın Heydər Əliyev kimi bir kişinin - bütöv bir şəxsiyyətin həyat yoldaşı ola bilərdi. Ona görə də, o zaman Heydər Əliyev qaraguruha qarşı mübarizəsində tək deyildir. Arxasında bütöv bir orduya bərabər qadını vardır. Bu inkarolunmaz bir reallıq idi. Şair Azərbaycan qadının, Zərifə xanımın simasında ərinə dost, dayaq olmasına nəsihət etmişdir. Hər kişinin arxasında güclü bir qadın, hər qadının arxasında güclü bir kişi olarsa belə cütlükdən qurulan ailə möhkəm olar, əks halda o ailənin sütunu laxlayar. Hər zaman yixila bilar. Şairin misralarından sözülləb gələn bu öyd, nəsihət motivləri görkəmli yazıçı Süleyman Rəhimovun "Mehman" povestində qoyulan problemi yada salır. Züleyxanın ərinə dayaq olmaması, ona xəyanəti Mehmanın faciasına səbəb olmamışdır?

Bəxtiyar Vahabzadə həm də Heydər Əliyevlə Zərifə xanımın "Şəbi-hicran"ını yazmışdır. Bir kağıza (nigaha) ömürlük imza atan, eşqlə birləşmiş əllərin ölümün zoru ilə bir-birindən qopmasını poetik əks etdirmişdir. Bu

ah -nalə, feryad dolu bir əbədi ayrılıq idi ki, dəfn mərasimində sanki, şair Heydər Əliyevlə Zərifə xanımın ruhunu oxudu, ifalarında bir-birlərinə olan sevgi nəğmələrini dinlədi və əsərinə köçürdü.

"Mərsiyə-Rekviyem" milli əxlaqi dəyərlərin aşınması baxımından da çox dəyərlidir. Gənc ailələrə, ər-arvad münasibətlərinin qurulması da məktəbdür. Örnəkdir. "Mərsiyə-Rekviyem" müasir Azərbaycan poeziyasında mərsiyə janının ən gözəl poetik nümunəsidir. Müasir Azərbaycan poeziyasında "Mərsiyə-Rekviyem" i ilk yazan Bəxtiyar Vahabzadə oldu. Əsər həm lirik-fəlsəfi üslubda, həm də güclü dramatizmə işlənmişdir. Nəğmə janrında olan müsbətnamədir.

"Mərsiyə-Rekviyem" dəki obrazlar tarixi şəxsiyyətlərdir. Təsvir olunanlar, qəmli hissələr, hüznlü duyğular, yaşanmış tarixi gerçəklilikdir. Buna görə də əsər müasir Azərbaycan poeziyasının çox dəyərli tarixi, sənət nümunəsidir. Onu lirik-epik tarixi mənzumədə adlandırmaq olar.

Ədəbiyyat siyahısı

1. Bəxtiyar Vahabzadə əsərlər XII cildlə, IX cild. Bakı. "Elm" -2009
2. (Yaqub Bababyev) Azərbaycan Ədəbiyyatı tarixi (XIII - XVIII əsrlər)
3. Yeni Fransızca - Azərbaycanca lügət II cild Bakı "Kövsər" nəşriyyatı. 2011
4. "Qafqaz" jurnalı. Bakı 003 (12) 2008
5. "Kitabi - Dədə Qorqud". Bakı "Yazıçı" -1988
6. Himalay Ənvəroğlu Azərbaycan seirinin poetikası Bakı - Nurlan 2008.